

Müstəqil müasir respublikamızın elminin, təhsilinin və iqtisadiyyatının inkişafında müstəsna xidmətləri olan, zəngin elmi-pedaqoji ənənələrə malik Azərbaycan Dövlət İqtisad Universiteti 90 illik fəaliyyəti dövründə ölkəmizdə ali təhsilin inkişafına əhəmiyyətli töhfələr verib. İqtisadiyyatın ən müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanmasında, bu sahələrdə elmi araşdırmaların həyata keçirilməsində mayak sayılan Universitet, həm də malik olduğu intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə ölkəmizdən uzaqlarda da tanınıb və beynəlxalq nüfuz qazanıb. Qürurla qeyd etməliyəm ki, Respublikamızda iqtisadiyyatın inkişafında və yeni iqtisadçılar nəslinin yetişməsində bu elm ocağının misilsiz rolu var. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarının ölkəmizin ictimai həyatında aktiv rol oynamaları, bir çoxunun dövlət idarəçiliyində yüksək mövqə tutmaları, fərəh hissi ilə qeyd edilməlidir.

Gənclik illərimin ən unudulmaz tələbəlik çağları, məhz bu Universitet xatirələrimlə bağlıdır. İstər bakalavr, istərsə də magistratura təhsilimdə qazandığım biliklər, həyatımın sonrakı illərində, peşəkar iş həyatımda əhəmiyyətli rol oynadı. Mənim kimi minlərlə insana doğma olan, qucaq açan bu təhsil ocağı sonralar, həmçinin ilk pedaqoji fəaliyyətimin də başlanğıcını qoydu. Əldə etdiyim bilikləri gənc tələbələrə aşılamağım həm müəllim kimi təcrübə qazanmağымda, həm də gələcəkdə gənclərlə birgə müxtəlif layihələrin həyata keçirilməsində müstəsna rol oynadı.

Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan, fəaliyyətini müasir təhsil standartlarına uyğun quran Azərbaycan Dövlət İqtisad Universiteti ölkəmizdə həyata keçirilən islahatlar prosesində aktiv iştirak edir və bununla elm adamlarının, ekspertlərin, gənclərin və digər maraqlı tərəflərin diqqət və marağını öz ətrafında birləşdirməyə nail olur. Elm ocağının son illərdə sürətli inkişafı, müttərəqqi idarəçilik metodlarının tətbiqi, tələbələrin hərtərəfli və yüksək keyfiyyətli təhsil alması üçün zəruri infrastrukturun təkmilləşdirilməsi, tədris prosesində innovasiyaların tətbiqi, beynəlxalq tərəfdaşlarla ikili diplom proqramlarının icrası, tələbələrinin ölkəmizi beynəlxalq arenalarda təmsil edərək böyük uğurlara imza atmaları və müasir öyrənmə mühitinin yaradılması xüsusilə təqdirəlayiq və sevindiricidir.

Inkişafa doğru inamla addımlayan ölkə iqtisadiyyatının idarə olunması üçün yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına, o cümlədən müasir dünya iqtisadiyyatının və trendlərinin tələblərinə cavab verən təhsil, tədris sisteminin qurulmasına nail olan Dövlət İqtisad Universiteti bu gün yeni inkişaf mərhələsindədir. Əminəm ki, Universitetimiz bundan sonra da daim zirvələrə doğru mətin addımlarla irəliləyəcək və dövlətimizin gələcək inkişafında, xüsusilə davamlı iqtisadi inkişafının təmin olunmasında, kadr potensialının gücləndirilməsində aktiv iştirak edəcəkdir.

90 illik yubiley münasibətilə hörmətli rektor Ədalət Muradovu, universitetin bütün kollektivi, xüsusilə əziz professor, müəllim heyətini təbrik edir, müqəddəs və şərəfli fəaliyyətlərində tükənməz enerji arzu edirəm. Bu günün tələbələri sabahın Azərbaycanının tale yüklü məsələlərində, gələcəkdə iri layihələrin uğurla həyata keçirilməsində yaxından iştirak edəcək mütəxəssislərdir. Bu mütəxəssislər, əziz müəllimlər, Sizin gərgin əməyinizin bəhrəsidir.

Bu şərəfli yolda Sizlərə və sənə böyük uğurlar diləyirəm, doğma və əziz Azərbaycan Dövlət İqtisad Universiteti!

***Vüsal Hüseynov,***  
***Dövlət Miqrasiya Xidmətinin rəisi***